



Fransa müsəlmanlara qarşı?

Bu, islamofobiyadır, yoxsa ənənəvi təfəkkür tərzi?

Son bir neçə gün ərzində Fransa Prezidenti Emmanuel Makron müsəlman dünyası tərəfindən hücumların əsas obyektiñə çevrilib. Mərakeşdən Pakistanə qədər böyük bir məkanda kütłəvi anti-Fransa nümayişləri keçirilir, siyasetçilərin qəzəbli bəyanatları səsləndirilir, KİV-də fransız liderinin karikaturaları dərc edilir.

Bunun sebəbi Fransa Prezidentinin tarix müellimi Samuel Patinin qəddarlıqla öldürülməsinə reaksiyasıdır. Oktyabrın 16-da Məhəmməd Peyğəmbərin "Şarlı Ebdo" jurnalında dərc olunmuş karikaturalarını şagirdlərə nümayiş etdiridiyinə görə Parti 18 yaşlı çəçen qacqın tərəfindən qətlə yetirilmişdir.

Makron mərhümü "öz fealiyyəti ile fransızların azad və tətəşəllər cəmiyyəti kimi yaşamaq" hüququnu müdafiə edən "respublikanın siması" kimi seçiyeləndirərək, həlak olan müəllimin mövqeyini qeydşərtəsiz dəstekləmişdir: "İslamçılar geləcəyimizi almaq istədikləri üçün onu öldürdüler. Onlar bilirlər ki, məhz Samuel Pati kimi nəzərə çarpmayan qəhrəmanlar sayəsində heç vaxt geləcəyimizi almayıcaqlar". Bundan bir neçə gün sonra isə tunisli qacqın Nitsadaki Notr-Dam kilsəsində 3 dindarı qətlə yetirdi.

Prezident bu hadisələri terror aktı adlandıraq, Fransa xalqının söz azadlığını qorumağa davam edəcəyinə və müsəlmanları təhqir edən karikaturalardan imtina etməyəcəyinə söz verdi.

Bu mövqə müsəlmanlar üçün qəbul edilməz oldu və hətta Rusiyada da tanınmış xadimlər Fransa Prezidentinin davranışını tənqid etdilər. Məsələn, bildirildi ki, Fransa liderinin siyaseti dini zəmində qarşılurmala və yeni qurbanlara səbəb ola bilər. Yaxud sual olunur ki, niyə bir ateistin düşünülməmiş bəyanatlarına görə xristianlar qurban olmalıdır? Əgər söz azadlığı islam peyğəmbərini lağla qoymağa və yüz milyonlarla müsəlmanın hissələrini təhqir etməyə yönəlsə, hansı səbəbdən mifik erməni soyqırımını inkar edənlər Fransada cinayət məsuliyyəti daşımalıdır?

Sözügedən problemi heç olmasa Fransada həll etmək üçün Makron dekabrda respublika dəyərlərinin möhkəmlənməsinə yönələn qanun layihəsinin təqdim ediləcəyinə söz verib. O, Fransa Müsəlmanları Şurası ilə birlikdə ölkədə "Aydın İslam" yaratmağa imkan verən təşkilat qurmağı təklif edib.

Rusiyalı ekspert Pavel Timofeyevin dediyinə görə, Makron əslində inqilabi, yeni nə isə təklif etməyib: "Onun ritorikası əslində Fransa Respublikası dəyərlərinin ənənəvi paradigmasına uyğundur. Hələ XX əsrin əvvəl-lərində Fransada mürəkkəb proseslər baş vermişdi ki, onların da nəticəsində katolik kilsə, neca deyərlər, bütün sosial sistemdən təcrid olunmuşdu. Neticədə Fransada baxış və dini azadlıq plüralizmi elan edilmişdir - Respublika dünyəvi olmuşdur". Timofeyev əmindi ki, Fransanın hazırkı Prezidentinin mövqeyi yüz ildən çox əvvəl elan edilmiş prinsiplərən heç də fərqlənmir.

Belə çıxır ki, Makronun hərəkətləri islama nifrət deyil, ənənəvi təfəkkürün məhsuludur.

"İslam yalnız dinlərdən biridir və bu dinin daşıyıcıları Fransanın da aid olduğu dünyəvi dövlət çərçivəsində başqa vətəndaşlarla birgə

yaşamalıdır. Deməli, başqa dinlər kimi, islamın da heç bir xüsusi imtiyazı yoxdur və ola da bilmez. Hər şey çox sadədir: ya dəyərlərini qəbul edib respublikanı, ya da dini seçirsiniz", - deyə ekspert Fransa hakimiyyətinin məntiqini izah edir.

Lakin bu halda suallar yanınır: Hansı məntiqlə ölkədəki qlobal azadlıq şəraitində digər dinlərin müqəddəs səmaları yox, məhz Məhəmməd Peyğəmbər karikatura personajı seçilir? Yaxud niyə bir neçə il önce 77 gənc kişi və qadını xüsusi amansızlıqla qətlə yetirmiş norveçli Anders Breyvik və digərləri xristian terrorcusu adlandırmılır?

İndiki hadisələr təkcə Fransanın xarici deyil, həmdə daxili siyasetinə təsir göstərib. Makrona ilk dəstək verən Marin Le Pen olub. Milli Birlik Partiyasının rəhbəri və prezident seçkilərində onun eks-rəqibi bəyan edib ki, Fransa Respublikasının Prezidentini müdafiə edir. Bundan sonra Respublikaçılar Partiyasının rəhbərliyi və sosialistlər də prezidentlə həmrəylilik ifadə ediblər. Bu isə o deməkdir ki, hazırkı hadisələr daxili siyaset baxımından Makronun xeyriyə olub. İndiyədək onun əsas rəqibi antimü hacir və antiislam ritorikasını dəstek-

leyən millətcilər idi və Makron üçün hazırlı vəziyyət 2022-ci il prezident seçkiləri ərefəsində mövqeyini gücləndirmək imkanıdır. Elektoratın bir hissəsini milletçilərden qoparmaq və bu insanları ona səs verməyə razı salmaq onun marağındadır.

Sonda onu qeyd edək ki, mənəviyyat birbaşa Tanrıya olan inamdan asılı olsayıdı, Yer üzündən ən əxlaqlı insanlar Nigeriya, İndoneziya və Filippində, ən əxlaqsızlar isə İsviç, Fransa və Çexiyada yaşayanlar olardı. Bu ölkələr "Pew Research" araşdırma mərkəzinin keçirdiyi qlobal sorğunun nəticələrinə görə, müvafiq olaraq birinci və son yerləri tutmuşlar. Bütün qitələrdən 40 minə yaxın respondentin iştirak etdiyi sorğu planetin sakinlərinin Allaha, dina və mənəviyyata olan münasibetinə aid idi. Sorğunun nəticələrinə görə, dindarlıq səviyyəsi Avropana dənizinin hər hansı digər yeri ilə müqayisədə çox aşağıdır. Belə ki, indoneziyalıların 98, türklərin 89, amerikalıların 70, rusların 63 faizi dini həyatlarının çox vacib və ya sadəcə vacib bir hissəsi hesab etdikləri halda, fransızların 33, çexlərin 23 və isveçlilərin 22 faizi bu cür düşünürler.

**Rizvan HİLALOĞLU,
"Azərbaycan"**